




www.amu.edu.az

TƏBİB

Təsisçi: Azərbaycan Tibb Universiteti

Qəzet 1933-cü ildən çıxır

№-21 (1738) 15 dekabr 2021-ci il



Türkiyə Ali Təhsil Şurasının nümayəndə heyəti ATU-da olub

Professor Gəray Gəraybəyli: Beynəlxalq əlaqələrin genişləndirilməsi ATU-nun hazırkı fəaliyyətində önəmli istiqamətlərdən birini təşkil edir

səh. 2

ATU-da fakültələrarası idman yarışları keçirilir



Dekabrın 11-də ATU-nun İdman Kompleksində Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş fakültələrarası idman yarışlarına start verilib.

Yarışlardan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan sonra açılış nitqində iştirakçılara uğurlar arzulayan ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli bildirib ki, bu yarışlar universitetimizin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlər planına salınmışdı. Lakin dünyanı bürüyən məlum pandemiya səbəbindən indi baş tutur.

"Təbib" idman klubunun sədri, Əməkdar məşqçi Qələndər Aslanov qeyd edib ki, yarışlar xüsusi təsdiq olunmuş Əsasnaməyə uyğun keçirilir: "Burada yarışların keçirilməsinin məqsəd və vəzifələri, keçirilmə yeri və tarixi, hansı idman növlərini əhatə edəcəyi siyahıda ardıcılıqla göstərilib. Stritbol (basketbol), voleybol, stolüstü tennis, badminton, futzal və şahmat növləri üzrə keçirilən yarışlara ATU-nun bütün fakültələrindən həvəskar tələbələr və rezidentlər qatılıb".

Yarışların sonunda mükafatlandırma mərasimi olub. Dekanların da iştirak etdiyi mərasimdə şahmat (qızlararası) üzrə II Mülki-cə profilaktika fakültəsinin (MPF) tələbələri Hicran Elyanura I, Fatimə Məmmədova II, Zərifə Abdullayeva və Çinarə Quliyeva isə III yerlərin sahibləri kimi mükafatlandırılıblar. Fakültələr arasında da qaliblər müəyyənləşdirilib. Belə ki, badminton üzrə II MPF I, I MPF II, Əczaçılıq və İctimai səhiyyə fakültələri isə III yerləri tutublar. Stritbol (basketbol) üzrə Stomatologiya fakültəsi I, I MPF II, II MPF və Hərbi tibb fakültəsi (HTF) isə III yerlərə sahibləniblər. Voleybol üzrə Stomatologiya fakültəsi I, HTF II, I MPF və Əczaçılıq fakültələri isə III yere layiq görülüb.

Məlumat üçün bildirək ki, fakültələrarası stolüstü tennis, futzal və şahmat (oğlanlararası) üzrə yarışlar dekabrın 18-də keçiriləcək.



"Məzunlarımızın işlədikləri qurumların istəkləri nəzərə alınmalıdır"

Böyük Elmi Şurada Əczaçılıq fakültəsində tədrisin vəziyyəti və gənc mütəxəssislərin hazırlıq səviyyəsi müzakirə olunub

səh. 3

YAP ərazi ilk partiya təşkilatının hesabat konfransı keçirilib

səh. 4

Klinikalarımızda əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilir

səh. 5



"Bəy otağı" şəhid muzeyinə çevrilmiş qəhrəman

Dostu: Cəmil həmişə Xocalıda qətlə yetirilmiş uşağın şəkli ilə danışır, deyirdi ki, sən qisasını alacağam, balaca

səh. 6

Türkiyə Ali Təhsil Şurasının nümayəndə heyəti ATU-da olub

Professor Gəray Gəraybəyli: Beynəlxalq əlaqələrin genişləndirilməsi ATU-nun hazırkı fəaliyyətində önəmli istiqamətlərdən birini təşkil edir



Dekabrın əvvəlində Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub. Səfər zamanı Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında da qonaq olublar.

Görüş zamanı ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqlara universitetin tarixi, fəaliyyəti, beynəlxalq standartlara əsasən qurulan təhsil və tədris prosesi, həyata keçirilən islahatlar barədə məlumat verib. Universitetin nəzdində dörd klinikanın fəaliyyət göstərdiyini bildiren professor G. Gəraybəyli bu müəssisələrdə tələbələrin beynəlxalq standartlara uyğun təhsili üçün hər cür şərait yaradıldığını bildirib. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş klinikalarda həm də gənc həkimlər, rezidentlər praktika keçir. ATU-nun rektoru qeyd edib ki, hazırda universitetdə 7 minə yaxın tələbə təhsil alır. Azərbaycanın qocaman ali təhsil ocaqlarından biri olan Tibb Universitetində 2 mindən yuxarı əcnəbi tələbə oxuyur ki, onların da əksəriyyəti qardaş Türkiyə Respublikasındandır.

Rektor: "Türkiyə universitetləri ilə sıx əməkdaşlıq əlaqələrimiz var"

Professor G. Gəraybəyli ATU əməkdaşları və tələbələrinin, məzunlarının dünyanı cənginə alan pandemiya ilə mübarizədə böyük cəsarət və fədakarlıq nümayiş etdirdiklərini, minlərlə insanın həyatını xilas etdiklərini bildirib. ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikaları tam olaraq koronaviruslu xəstələrin müalicəsinə cəlb ediliblər. Rektor pandemiya dövründə ATU-da dərslərin distant formada keçirilmə-

si üçün mövcud platformalara dair məlumat da verib.

Professor Gəray Gəraybəyli bildirib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi ATU-nun hazırkı fəaliyyətində önəmli istiqamətlərdən birini təşkil edir və bu yöndə qardaş Türkiyənin universitetləri ilə güclü əməkdaşlıq əlaqələri qurulub. Rektor bu münasibətlərin daha da genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib.

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Ali Təhsil Şurasının nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə müsbət töhfə verəcəyinə əminliyini ifadə edib. E. Əmrullayev Azərbaycan və Türkiyə dövlət başçılarının tapşırığı əsasında Azərbaycan-Türkiyə birgə ali təhsil müəssisəsinin yaradılması üzrə danışıqların aparıldığını bildirib. Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyacaq. O qeyd edib ki, bu universitet Türkiyə və Azərbaycanda təhsil sahəsində bir-iki illik layihə deyil, dayanıqlı təşəbbüs olacaq.

E. Əmrullayev Türkiyə nümayəndə heyətinin səfəri zamanı keçirilən görüşlərdə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə

təhsili sahəsində əməkdaşlığa dair Protokol"un icrasından irəli gələn məsələlər və "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı" ətrafında fikir mübadilələri aparıldığını da bildirib.

Həm dövlət, həm də özəl universitetlər rəqəmsal platformada mövcud olduğu üçün onların işində axsama yaranmayıb. Bununla belə, tezliklə ənənəvi təhsilə tam dönüşün gerçəkləşdirilməsi haqqında düşünmək lazımdır.

Türkiyə Ali Təhsil Şurasının



Erol Özvar: "Yeni təşəbbüslər əməkdaşlığımızı dərinləşdirəcək"

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar görüş üçün təşəkkür edərək, Türkiyədəki ali təhsil müəssisələrinin fəaliyyəti, universitetlərin pandemiya dövründəki işi haqqında məlumat verib. O, karantin rejimində bütün universitetlərdə dərslərin rəqəmsallaşdırıldığını deyib.

sədri də birgə universitetinin yaradılması ətrafında danışıqların aparıldığını təsdiq edib və ümumilikdə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın dərinləşməsinə yönəlik bir neçə yeni təşəbbüsün mövcudluğunu bildirib: "Azərbaycanda universitet açmağı planlaşdırırıq. Türkiyənin ən tanınmış ali məktəbləri ilə əməkdaşlıq ediləcək. Bu, bir ilkdir. Bəlkə də dünya təcrübəsində belə fakt var, amma mən məlumatsızam. Yeni modelə bu ali təhsil müəssisəsi-

ni quracağıq. İki qardaş ölkənin razılığı ilə ali təhsil ocağının yaradılmasına ciddi əmək sərf olunacaq. Bu layihə bir qədər vaxt tələb edir: "Çalışacağıq ki, yaxın gələcəkdə bu məsələni həll edək".

Görüş zamanı ali təhsil sahəsində mövcud əməkdaşlıq və gələcək layihələr haqqında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlara ATU-dakı auditoriyalar və laboratoriyalar, universitetin klinikaları nümayiş etdirilib.

Qonaqlar, həmçinin Tədris Cərrahiyyə Klinikasında tələbələrin təhsili və təcrübə keçməsi, elmi-praktik araşdırmalar, tədqiqatlar və ekspertizalar aparılması üçün yaradılan yüksək şəraitlə tanış olublar.

Qeyd edək ki, Türkiyə Ali Təhsil Şurası nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir çox görüşləri baş tutub. Nümayəndə heyəti Prezident İlham Əliyevin qəbulunda olub. Müxtəlif ali məktəblərdə görüşlər keçirən türkiyəli qonaqlar mətbuat konfransında səfər təəssüratlarını jurnalistlərlə bölüşüblər. Səfər çərçivəsində qonaqlar Şuşa şəhərinin tarixi yerlərinə də baş çəkib, bir çox mədəniyyət abidələri ilə tanış olublar. Onlar Qala divarları, Yuxarı Gövhər ağa məscidi, Bülbülün ev-muzeyini ziyarət ediblər. Cıdır düzünə də yollanan səfər iştirakçıları Şuşada aparılan bərpa və yenidənqurma işlərini yaxından izləyiblər.

Türkiyənin Ali Təhsil Şurası (YÖK - Yüksek Öğretim Kurulu) 1982-ci ildə yaradılıb. Qurumun əsas məqsədi Türkiyədəki ali təhsil müəssisələrində tədrisin planlaşdırılması, təşkil, idarə edilməsi, nəzarət, eləcə də ali təhsil müəssisələrində tədris və elmi tədqiqat işlərinin aparılması, bu qurumların qanunda göstərilən məqsəd və prinsiplərə uyğun qurulması, inkişafı və akademik kadrların hazırlanması üçün planlar tərtib etməkdir.

ATU-nun mətbuat xidməti



◆ **ATU-nun Böyük Elmi Şurasının növbəti əənəvi iclası noyabrın 30-da keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq, gündəlikdə duran məsələlərin müzakirəsindən öncə sözü Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyniyə verib.**

manın nəticələri haqqında danışmaq hələ tez olsa da, universitetimizdə müşahidə etdikləri patriotluğun komisiya üzvlərində xoş təəssürat yaratdığını indidən əminliklə deyə bilərəm".

Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Əvvəlcə "Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində tədrisin vəziyyəti və gənc mütəxəssislərin hazırlanma-

Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi istedadlı və bacarıqlı tələbələri elmi işə yönəltmək, onların elmi və praktiki tədbirlərdə iştirakına şərait yaratmaqdır.

Hesabat məruzəsində gənc tədqiqatçıların Rusiyanın Soçi və Yaroslavl şəhərlərində keçirilən "Yaxşılardan seçimi. İrəli getmək lazımdır" adlı II Beynəlxalq ali məktəblərə-rası GxP sammitində qrup halında iştirakından bəhs

Məruzə ətrafında çıxış edən kafedra müdirləri, professorlar Məhbubə Vəliyeva, Musa Qəniyev və Cavanşir İsayev fakültə dekanının hesabatını qənaətbəxş qiymətləndirərək kafedralarda görülən işlərdən söhbət açıblar. Həmçinin əsas diqqəti mövcud problemlərin həlli yollarına yönəldərək təkliflərini irəli sürüblər.

Müzakirələrə yekun vuran rektor hesabatın ma-

Əczaçılıq fakültəsinin tarixi ənənələrə sadıq qalaraq fəaliyyətini uğurla davam etdirdiyini söyləyən universitetin rəhbəri hələ inkişaf prosesinin tamamlanmadığını diqqətə çatdırıb. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində də Əczaçılıq fakültəsinin olduğunu xatırladan rektor bildirib ki, onların məzunlarının hüquq ATU məzunlarının hüququ ilə eynidir: "Yəni bi-

"Məzunlarımızın işlədikləri qurumların istəkləri nəzərə alınmalıdır"

Böyük Elmi Şurada Əczaçılıq fakültəsində tədrisin vəziyyəti və gənc mütəxəssislərin hazırlıq səviyyəsi müzakirə olunub



Respublikada dövlət qurumları ilə yanaşı, ictimai sektorun da uğurla fəaliyyət göstərdiyini söyləyən Rauf Zeyni şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində görülən işlərdən danışdı. O, qeyri-hökumət təşkilatlarının hesabatlarında bu məsələlərə məsuliyyətə yanaşan, ölkə başçısının çağırışlarına müsbət reaksiya verən qurumların və şəxslərin adlarının da öz əksini tapdığını və vətəndaş cəmiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini bildirdi. Forumun rəhbəri belə şəxslərdən birinin də ATU-nun rektoru, professor Gəray Gəraybəyli olduğunu vurğulayıb və tibbi təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığına görə Milli QHT Forumu adından layiq görüldüyü Fəxri fərmanı rektora təqdim edib.

Professor G.Gəraybəyli fəaliyyətinə verilən bu qiymətə görə təşəkkürünü bildirdi.

Bundan sonra rektor elmi şuranın üzvlərinə Akkreditasiya və Reyting üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) Xarici Ekspert Komissiyasının Azərbaycan Tibb Universitetində təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi üzrə keçirdiyi yoxlamalar haqqında məlumat verib. Bildirib ki, universitetin 90 illik tarixində ilk dəfə beynəlxalq akkreditasiya prosesinə qoşulmuşuq və ATU-nun tədris prosesinin təşkili, təhsil proqramlarının icrası, dekanlıqların fəaliyyəti, kliniki bazaların, struktur vahidlərinin akkreditasiya üçün müəyyən edilmiş qayda və meyarlara uyğunluğu qiymətləndirilib: "Yoxla-

sının yaxşılaşdırılması işində kollektiv qarşısında duran vəzifələr" barədə fakültənin dekanı, dosent Kamandar Yaqubovun hesabat məruzəsi dinlənilib. Fakültənin tarixi inkişaf yolu haqqında qısa məlumat verən dekan 7 kafedranın fəaliyyət göstərdiyi fakültədə hazırda 15-i professor, 46-sı dosent, 28-i baş müəllim, 6-sı müəllim, 19-u assistent olmaqla 114 nəfərdən ibarət professor-müəllim heyətinin çalışdığını diqqətə çatdırıb.

K.Yaqubov müəllimlərin elmi-pedaqoji səviyyəsinin yüksəldilməsində elmi-tədqiqat işlərinin vacib rolundan da danışaraq, professor-müəllim heyətinin elmi fəaliyyətinə daim diqqət yetirildiyini vurğulayıb: "Fakültə əməkdaşları respublikamızda və bir sıra xarici ölkələrdə keçirilən elmi konfranslarda, konqres və simpoziumlarda məruzələrlə çıxış etmişlər. 2017-2021-ci illər ərzində fakültənin tabeliyində olan kafedraların əməkdaşları tərəfindən ölkə daxilində 743, xaricdə isə 300 məqalə, tezis və patent çap etdirilmiş, həmçinin 6 dərslük, 25 dərs vəsaiti hazırlanmışdır".

Fakültə əməkdaşlarının müxtəlif universitetlərlə müştərək apardıqları tədqiqatlar, iştirak etdikləri beynəlxalq konfranslar barədə də elmi şura üzvlərini məlumatlandıran dekan cari tədris ilində, eləcə də 2017-2021-ci illərdə fakültədə təhsil alan tələbələrin statistikasını açıqlayıb.

Yüksək ixtisaslı həkim mütəxəssislərin hazırlanması prosesində tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasının əhəmiyyətini önə çəkən K.Yaqubov qeyd edib ki, Əczaçılıq fakültəsinin

edən dekan, fakültə Tələbə Elmi Cəmiyyətinin "Zəfər günü" nə həsr olunmuş veb konfransı haqqında da elmi şura üzvlərinə ətraflı məlumat verib. O, konfransa ATU-nun tələbələri və müəllim-professor heyətindən əlavə, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universitetinin tələbələri və müəllim-professor heyətinin, eləcə də universitetimizin təhsillərini Almaniyaya və Türkiyədə davam etdirən məzunlarının da qatıldığını bildirdi.

Fakültə dekanı "Mən əczaçıyam" vebinarında başlıca məqsədin əczaçılıq ixtisasının mahiyyəti, elmi və praktiki istiqamətləri haqqında məlumat vermək və əczaçılıq tələbələrini müasir tələblərlə tanış etmək olduğunu deyib.

2020-2021-ci tədris ili üzrə imtahan sessiyasının nəticələrini də diqqətə çatdıran fakültə dekanı çıxışının sonunda əczaçılıq ixtisası üzrə məzunların müxtəlif iş istiqamətlərinə aydınlıq gətirib. Xatırladı ki, fakültənin məzunları apteklərdə, əcza-depolarda, müxtəlif nazirliklərin, mərkəzlərin, agentliklərin, komitələrin və elmi-tədqiqat institutlarının müvafiq bölmələrində və laboratoriyalarında, həmçinin dərman vasitələri, kosmetik və parfümeriya məhsulları istehsal olunan şirkətlərdə (zavodlarda) çalışa bilərlər. Eyni zamanda, onlar dövlət və özəl klinikalarda klinik-əczaçı kimi işləməklə bərabər, ATU-nun əczaçılıq və digər uyğun kafedralarında, Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasında pedaqoji fəaliyyətlə də məşğul olmaq hüququna malikdirlər.



raqlı, təqdimat formasının isə müasir tələblərə uyğun olduğunu bildirərək ümumilikdə dekanlığın fəaliyyətindən razı qaldığını dilə gətirib. Universitetdə ötən il yeni ixtisasların açıldığını, hazırda da yeni ixtisasların açılması üçün Səhiyyə Nazirliyi ilə müzakirələr aparıldığını vurğulayan professor G.Gəraybəyli qeyd edib ki, hər bir ixtisasın, o cümlədən əczaçılığın proqram missiyası olmalıdır: "Bu missiyanın həyata keçirilməsində tək kafedraların yox, məzunlarımızın çalışdıqları qurumların iştirakı da vacibdir. İndiki beynəlxalq tələblər baxımından proqramların hazırlanmasında, müəyyən dəyişikliklərin edilməsində yalnız elmi şuraların, kafedraların, tələbələrin iştirakı kifayət deyil. İlk növbədə, məzunlarımızın əməyindən istifadə edən qurumlar bizə sifariş verməlidirlər. Onların hansı bilik və vərdislərə, bacarıqlara malik əczaçı və yaxud həkim, stomatoloq istədiklərini öyrənərək proqramlarımızı optimallaşdırmalıyıq ki, tibb bazarı üçün yetişdirdiyimiz kadrlar həmin istəklərə uyğun olsun".

zim magistraturaya da sənəd verirlər. Qəbul olunanları da var. Əlbəttə, bu məsələdə qeyri-bərabərlikdən söhbət gedə bilməz. Biz sağlam rəqabətin şərtlərini qəbul edərək öz proqramlarımızı, tələblərimizi elə vəziyyətə gətirməliyik ki, məzunlarımız bilik səviyyəsinə, gələcəkdə işləmə qabiliyyətlərinə görə üstünlüklərini qoruyub saxlasınlar".

Məruzədə və çıxışlarda toxunulan digər məsələlərə də aydınlıq gətirən rektor fakültə əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bununla da öz işini yekunlaşdıran elmi şura sonda Mirzə Kazımovu Qidalanma və tibbi ekologiya, Arif Əfəndiyevi Bioloji kimya, Nadir İsmayılovu Psixiatriya, Rafiq Əsgərovu isə İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru vəzifəsinə seçib. Eyni zamanda dərslük, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrinə də razılıq verib, elmlər doktoru işlərinin mövzusunun və elmi məsləhətçilərini, elmi adları təsdiqləyib.

Arif MƏMMƏDLİ

Görkəmli alim Aqil Əliyevin 95 illik yubileyi qeyd edilib

Professor Gəray Gəraybəyli: ATU-nun formalaşmasında onun əməyi danılmazdır

Azərbaycan Tibb Universitetində görkəmli alim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Aqil Əlirza oğlu Əliyevin 95 illik yubileyinə həsr edilmiş toplantı keçirilib.

Giriş nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli əziz xatirəsi ürəklərdə yaşayan böyük alim Aqil Əliyevin keçdiyi şərəfli və nümunəvi həyat yolundan bəhs edib. Görkəmli alimin bu ali təhsil ocağındakı fəaliyyətindən danışan rektor, universitetin formalaşmasında belə alimlərin əməyinin danılmaz olduğunu bildirib: "Elə insanlar var ki, öz həyatını yaşayaraq, başqalarının yaddaşında və tarixdə heç bir iz qoya bilmirlər. Lakin elə insanlar da var ki, onların əməlləri, fərdi xüsusiyyətləri, əvəzsiz xidmətləri həm tarixdə, həm də insanların qəlbində dərin iz qoyur. Belə ziyalılarımızın sırasında Aqil Əlirza oğlu Əliyevin



özünəməxsus yeri var".

Rektor görkəmli alimin bütün həyatını Azərbaycan Tibb Universitetinə bağladığını, ömrünün sonuna qədər burada çalışdığını xatırladı.

Sonra ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev yubilyarın zəngin həyat yolu, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib. Məruzəçi bildirib ki, Aqil Əlirza oğlu

Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində təhsil alıb. 1953-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Həmin ilin may ayından etibarən Azərbaycan Tibb İnstitutunun Siyasi iqtisad kafedrasında işə başlayan A.Əliyev

ömrünün sonunadək burada çalışıb. A.Əliyev iqtisad elmləri namizədi, iqtisad elmləri doktoru alimlik dərəcəsinə, dosent və professor elmi adlarına layiq görülüb. 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Qeyd olunub ki, professor A.Əliyevin apardığı tədqiqat işləri çoxsahəli olsa da, onun elmi yaradıcılığında əsas yeri sosial-iqtisadi problemlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq və istehlak problemlərinin həlli, səhiyyənin iqtisadiyyatı, əhalinin sağlamlığının sosial-iqtisadi və demografik inkişaf aspektlərinin tədqiqi və s. tutur. Bu problemlər onun 190-a yaxın elmi-tədqiqat əsərində, 13 sanballı monoqrafiyaya, 6 dərslik və dərs vəsaitində, 3 tədris-metodik göstəricidə öz əksini tapıb. Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti ayrı-ayrı dövrlərdə dövlətimiz tərəfindən layiqincə dəyərləndirilib. O, Əməkdar elm xadimi fəxri adına, "Şöhrət" və "Qırmızı Əmək Bayrağı" ordenlərinə, eləcə də bir çox medal, fəxri fərman və təltiflərə layiq görülüb.

Tədbirdə professor Aqil Əliyev

haqqında xatirələrini bölüşən ATU-nun professorları Vaqif Şadlinski və Surxay Musayev çıxışlarında onun alicənab insan olduğunu, şərəfli bir ömür yolu keçdiyini iştirakçılara çatdırıblar. Qeyd olunub ki, Aqil Əliyev onu tanıyanların yaddaşında sadə, səmimi və xeyirxah bir insan kimi qalıb. Bu böyük alim, gözəl insan, dəyərli ziyalı barəsində söz deməyin nə qədər məsuliyyətli olduğunu söyləyən nətiqlər, onunla aralarında olan yaxın dostluq əlaqələrindən, Aqil Əliyevin yüksək insani keyfiyyətlərindən və eləcə də müəllim-tələbə münasibətlərindən ürəkdolusu bəhs ediblər. Onun böyük insan, görkəmli şəxsiyyət olaraq hər birimizin xatirəsində əbədi yaşayacağı vurğulanıb.

Toplantının sonunda ATU-nun rektoru, professor G. Gəraybəyli görkəmli şəxslərin yubileylərinin keçirilməsini ölkə rəhbərinin tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərinə göstərdiyi diqqət və qayğının təzahürü adlandırıb.

M.ƏLƏKBƏRLİ

YAP ərazi ilk partiya təşkilatının hesabat konfransı keçirilib

Professor Sabir Əliyev: Hazırda ATU-da 1600 nəfər partiya üzvü var ki, onların 600-ü tələbələrdir



Dekabrın 1-də Yeni Azərbaycan Partiyasının Nəsimi rayonu üzrə Azərbaycan Tibb Universiteti ərazi ilk partiya təşkilatının hesabat konfransı keçirilib. YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun da iştirak etdiyi tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP-ın Nəsimi rayonu üzrə ATU ərazi ilk partiya təşkilatının sədri, professor Sabir Əliyev hesabat məruzəsi ilə çıxış edib. Hesabat dövrünün ölkəmizin həyatında önəmli nailiyyətlər və əlamətdar tarixi hadisələrlə zəngin olduğunu bildiren S.Əliyev şanlı zəfərlə nəticələnmiş Vətən müharibəsinin tariximizə əbədi həkk olunduğunu vurğulayıb.

S.Əliyev qeyd edib ki, YAP-ın ATU üzrə ərazi təşkilatı və onun hər bir üzvü Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələrini universitet ictimaiyyəti arasında fəal surətdə təbliğ edərək, partiyanın həyata keçirdiyi layihələrdə öz üzünə düşən vəzifə və öhdəlikləri yüksək səviyyədə yerinə

yetirməyə çalışıb. YAP-ın keçdiyi ağır, lakin şərəfli yoldan bəhs edən məruzəçi xatırladı ki, bu partiya 1990-cı illərin əvvəllərində ölkəmizin çox çətin sınaq qarşısında qaldığı və həyata müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir zamanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. Belə bir şəraitdə xalqın gələcəyini düşünən bir qrup ziyalı xilas yolunu ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasında gördü. O vaxtlar ulu öndərə müraciət edən 91 nəfər ziyalının 7-nin ATU-nun əməkdaşı olduğunu deyən S.Əliyev onlardan bəzilərinin hələ də elmi-pedaqoji fəaliyyətlərini davam etdirdiyini vurğulayıb. Artıq ölkəmizin inkişafının yeni mərhələsinin başladığını vurğulayan S.Əliyev onu da qeyd edib ki, hazırda ATU-da 1600 nəfər YAP üzvü var və onların 600-ü tələbələrdir.

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxışının əvvəlində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın azad edil-

məsi, ərazi bütövlüyümüzün bərpasını tarixi qələbə kimi qiymətləndirib.

Hakim partiyanın yaradılmasının ölkəmizdə mühüm hadisə olduğunu söyləyən V.Şadlinski qeyd edib ki, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası təsis edildikdən sonra xalqımız ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək respublikamızın inkişafına nail oldu.

Daha sonra ATU-nun professorları Rafiq Məmmədhasənov, Məhbubə Vəliyeva və rezident Rauf Vəliyev çıxış edərək hesabat dövründə təşkilatın fəaliyyətini qiymətləndiriblər.

Tibb Universiteti üzrə ərazi təşkilatının mütəşəkkil, fəal yerli özəklərdən biri olduğunu söyləyən YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini müsbət qiymətləndirib və yeni seçilən tərkibə gələcək işlərində uğurlar arzulayıb.

Sonda YAP Nəsimi rayonu üzrə ATU ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilib. Səs çoxluğu ilə professor Sabir Əliyev yenidən təşkilatın sədri, Sərdar Əliyev isə sədrin müavini seçiliblər.

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində "Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili" layihəsinin icrasına başlanılıb.

Uşaqların yükünü valideynlər bərabər çəkməlidir

Layihə "Ümidli gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi (STİB) tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti (ATU) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTI) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

Layihə çərçivəsində 25 səhiyyə və tibb işçisi üçün ailə planlaşdırılması, antenatal qayğı, perinatal və zərərli dövrlərdə qayğı, yenidoğulmuşlara qayğı mövzularında təlim kursunun keçirilməsi, iştirakçıların müvafiq materiallarla təmin olunması nəzərdə tutulub.

Digər dünya ölkələri ilə yanaşı, Azərbaycanda da son illər ailənin sağlamlığı məsələlərində ataların və ailənin digər kişi üzvlərinin daha fəal iştirakı getdikcə artmaqdadır. İqtisadi və sosial dəyişikliklər, müasir həyat tərz, qadın və kişilər arasında iqtisadi və sosial bərabərliyin inkişafı hamiləliyin planlaşdırılması, gedişatı və uşaqların böyüdülməsi ilə bağlı yükün

ana və ata arasında paylaşılmaması vacib edib.

Artıq bu baxımdan antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi mövzusunda tibb işçiləri üçün təlimlərə start verilib. Üç gün davam edən təlimlərdə "Doğum öncəsi qulluqda atanın iştirakının sürətli qiymətləndirilməsi", "Uşağın gələcək sağlamlığında atanın rolu", "Kişilərin cəlb olunması üzrə nümunəvi siyasət. ÜST-ün bu sahədə siyasət və təcrübələrlə bağlı tövsiyələri", "Kişilərin doğum öncəsi qulluqda iştirakı ilə bağlı nəzərə alınmalı risklərin siyahısı", "Kişilərin hamiləlik dövründə iştirakı və qadınlara psixoloji dəstək" və digər mövzularda təqdimatlar olub. Proqramda ekspert kimi iştirak edən ATU-nun I Mamalıq ginekologiya kafedrasının assistenti Sevinc İsmayilovanın "Doğuşaq-dərki dövrdə müayinə üçün gəlişlər. Əsas laborator və radioloji/USQ müayinələr" mövzusunda təqdimatı da təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb.





ATU-nun Tədris Cərrahiyyə Klinikasında cərrahiyyə ixtisası üzrə neyrocərrahiyyə, travmatologiya və ortopediya şöbələrinin rezidentləri üçün təlim kursu keçirilib. I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov və TCK-nın Rezidentlər üzrə məsul şəxsi, assistent Namıq Xəlilovun təşkilatçılığı ilə baş tutan təlimi klinikanın direktoru, professor Surxay Hədiyev giriş sözü ilə açıb.

“Mən bunu necə edə bilərəm?”

Direktor rezidentlərin elmi və praktik təcrübələrinin təkmilləşdirilməsi üçün klinikada hər cür şəraitin olduğunu bildirib, bu cür təlimlərin rezidentlərin bilik və təcrübələrinin artırılmasında əhəmiyyətli rolu olmasını vurğulayıb. Sonra I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov çıxış edib. Müasir təhsil sistemini təlimsiz təsəvvür etmədiyini bildiren professor indiyədək dünya ədəbiyyatında əldə olunan nəticələr və protokol qaydaları ilə tələbələrə tanış edildiyini deyib. O hazırda “Mən bunu necə edə bilərəm?” adlı yeni bir istiqamət üzərində işlədiklərini qeyd edib və təlim iştirakçılarında is-

tiqamətin mahiyyəti barədə məlumat verib: “Göstəriciləri yüksək olan tanınmış cərrahları klinikamıza dəvət edəcəyik ki, əməliyyat təcrübələri və nəticələri ilə sizləri tanış etsinlər. Bizim bir neçə beynəlxalq şuralarla əlaqəmiz var. Orada konkret xəstələr müzakirə olunur. Məsələn, bu xəstəyə necə yanaşmaq, necə diaqnoz qoyaq, onu necə müalicə edək? Bu kimi məsələlər şurada müzakirə edilir”.

Professor N.Bayramov bu təcrübəni daha da genişləndirmək niyyətləri olduğunu, bunun üçün bir çox cərrahi xəstəliklərin və tanınmış cərrahların siyahısını hazırladıqlarını söyləyib. Onların konkret xəstəliklərlə bağ-

lı təcrübələrini və fikirlərini öyrənəcəklərini, yerli mütəxəssislərin də üzvləşdikləri hər hansı xəstə və xəstəliyi müzakirəyə çıxarmaq şansı əldə edəcəyini vurğulayıb.

Sonra assistent Elman Əzimov “Bağırsaq tikişləri” mövzusunda çıxış edib. O, tikişin növləri, cərrahi əməliyyatlar zamanı işlənən saplar, onların xüsusiyyətləri, istifadə olunan iynələr və digər detallarla bağlı geniş məlumat verib. O, fərqli əməliyyatlar zamanı iynə və sapların necə istifadə edilməsi haqqında geniş söhbət açıb və bunları monitor vasitəsi ilə nümayiş etdirib.

Təlim işgüzar şəraitdə işini başa çatdırıb.

Sağlamlılıqlarına biganə qalmayan insanlar müayinə və müalicə üçün harasa müraciət edəndə, ilk növbədə tibbi xidmətin keyfiyyətinə diqqət yetirirlər. Əhaliyə keyfiyyətli tibbi xidmət göstərən müəssisələr içərisində Azərbaycan Tibb Universitetinin klinikalarının məxsusi yeri var. Bu klinikalardan biri də Tədris Cərrahiyyə Klinikasıdır ki, fərqli şöbələrində yüksək ixtisaslı peşəkar həkimlərimiz çalışırlar. Xəstə qəbuluna görə klinikanın əsas yükü isə konsultativ poliklinika şöbəsinin üzərinə düşür.

Klinikalarımızda əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilir

Səadət Aşurova: Pasiyentlərin bizi seçməsinin əsas səbəbi həkimlərimizin yüksək ixtisaslı peşəkar olmasıdır

Şöbənin müdiri, Ümumi cərrahiyyə kafedrasının assistenti Səadət Aşurova bildirir ki, şöbədə cərrahi xidmətlər üstünlük təşkil etsə də, əhaliyə yüksək keyfiyyətli kardioloji, uroloji, pediatrik, nevroloji, endokrinoloji və ginekoloji tibbi xidmətlər də göstərilir. Müraciət edənlər həm stasionar, həm də ambulator müalicə alırlar. Onun sözlərinə görə, şöbədə çalışanların böyük əksəriyyəti ATU-nun professorları, dosentləri və assistentləridir: “Həmçinin kənardan da həkimlər, xüsusilə də şöbəmizdə olmayan sahələr üzrə mütəxəssislər dəvət edirik. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarımızda bütün müayinələr icra olunur. Klinikamıza xəstə axınının başlıca səbəbi burada yüksək ixtisaslı peşəkar həkimlərin çalışmasıdır. Həm Azərbaycan Tibb Universitetini bitirən, həm də xaricdə tibbi təhsil alan həkimlərimizə böyük inam var. Bu inamın nəticəsidir ki, pasiyentlər əksər hallarda klinikamızı, o cümlədən bizim şöbəni seçirlər”.

Şöbədə olarkən onu da müşahidə etdik ki, ayrı-ayrı kabinetlərdə tibbi xidmət göstərən həkimlərin çoxu gənc kadrlardır. Onlar üçün hər cür şərait yaradılıb, etimad göstərilib. Eyni zamanda ambulator xidmətdən təkcə xəstələrin deyil, Tibb Universitetinin tələbələrinin, rezidentlə-



rinin də yararlandığını, ayrı-ayrı kabinetlərdə müayinədən keçən xəstələrin ağıxalatlılarla əhatə olunduğunu gördük. Həmin ağıxalatlılar ATU-nun yuxarı kurs tələbələri, ixtisas seçimi etmiş rezidentlərdir. Müxtəlif kurslardan istehsalat praktikasına da gəlirlər. Gələcəyin həkimləri ambulator xidmət zamanı prosesi izləməklə kifayətlənmir, müəyyən prosedurların icrasında da fəallıq göstərirlər. Rezidentlər həm də ambulator sistemdə xəstə qəbul edə bilirlər.

Söhbətləşdiyimiz xəstələr və xəstə yaxınları da onlara göstərilən tibbi xidmətdən məmnundurlar. Onlar ATU-nun klinikasını seçmələrini burada bütün sahələr üzrə ixtisaslı həkimlərin çalışması barədə məlumatlı olmaları ilə əlaqələndirirlər: “Fikirləşdik ki, bura müraciət etsək daha yaxşı olar. Çünki əvvəllər

də müraciət edib faydalı məsləhətlər almışıq. Həmişə də razı getmişik. Buradakı müalicə və müayinələr, həkim məsləhətləri bizi qane edir”.

Son dövrlərdə pandemiya səbəbindən stasionar xəstələrin sayının bir qədər azaldığını söy-

ləyən şöbə müdiri qeyd edir ki, bəzi xəstələr birbaşa stasionar şöbəyə yerləşdirilir. Əgər əməliyyat icra olunacaqsə, sonrakı müalicə nəzarətə götürülür.

S.Aşurovanın sözlərinə görə, Poliklinika şöbəsinə ən çox kardioloji problemlərlə bağlı müraciətlər olur: “Bundan əlavə, cərrahi, uroloji, laborator müayinələr yüksək səviyyədə aparılır. Xüsusilə də üz-çənə cərrahiyyəsi, lor, travmatoloji, neyrocərrahi, nevroloji və endokrinoloji kabinetlərə müraciət edənlər çoxdur. Ginekoloji kabinetlərdə də xəstələrimiz az deyil. Xəstələr Poliklinika şöbəsində çeşidlənərək ya ambulator, ya da stasionar şəraitdə müalicəyə cəlb olunurlar. Göz və uşaq cərrahiyyəsi şöbələrinin ambulatoriyaları daha aktiv işləyirlər”.

Şöbə müdiri bildirir ki, xəstələrin əksəriyyəti bir həftəlik müalicə kursundan sonra təkrar müayinələrə gəlir. Həmçinin stasionar şöbədə əməliyyat olunan xəstələr bir müddət ambulator müşahidədə saxlanılır: “Bu da o deməkdir ki, şöbəmizin fəaliyyəti təkcə müayinə və müalicə ilə məhdudlaşmır. Hansısa xəstəliyin yaxın və uzaq nəticələrinin öyrənilməsində Tibb Universitetinin elmi işlə məşğul olan həkimlərinə, rezidentlərinə kömək edə bilirik”.

A.KAMRANOĞLU

Terapevtik Klinikanın direktoru rezidentləri qəbul edib

Universitetimizin Tədris Terapevtik Klinikasında rezidenturaya daxil olmuş I kurs rezidentlərlə görüş keçirilib.

Klinikanın direktoru, əməkdar elm xadimi, professor Surxay Musayev rezidentləri Azərbaycan Tibb Universitetinin və klinikanın rəhbərliyi adından təbrik edərək işlərində uğurlar arzulayıb.

Həmçinin Rezidentura şöbəsinin müdiri, professor Məlahət Sultanova da rezidentləri təbrik edib və onlara bir sıra mühüm məlumatları çatdırıb.

Sonda klinikanın direktoru və şöbə müdiri tərəfindən rezidentləri və kura-



torları maraqlandıran çoxsaylı suallar cavablandırılaraq toplantıya yekun vurulub.

Stomatoloji Klinikada rezidentlərlə görüş keçirilib



Tədris Stomatoloji Klinikada rezidentlərlə görüş baş tutub. Klinikanın direktoru, t.ü.f.d. Məhərrəm Səfərov ilk öncə I kursa daxil olmuş rezidentləri təbrik edib, təhsil dövründə onlara nailiyyətlər arzulayıb.

M.Səfərov çıxışında rezidentlərin təhsili üçün yaradılan şərait, təhsil prosesi ilə bağlı möv-

cud problemlər və onların həlli istiqamətində görülməli işlər barədə danışıb.

Sonra ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxış edərək rezidentura təhsili səviyyəsinin yüksəldilməsi üçün atılması vacib olan addımlardan bəhs edib. O, həmçinin rezidentlərin daha çox qaldırdığı problemlərin həlli yolları ilə bağlı təklifləri səsləndirib.

Görüşün sonunda rezidentlərin sualları cavablandırılıb, bəzi məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib. Bu görüşlərin həm canlı, həm də onlayn formatda mütəmadi olaraq keçirilməsinə qərar verilib.

Qazaxıstanlı tələbələr təcrübə üçün ATU-ya gəlib

Azərbaycan Tibb Universiteti ilə Qazaxıstanın Nur-Sultan şəhərində yerləşən Astana Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, rezidentlər Tinalinov Adil Muratoviç və Serik Dana Armanqızı 29.11-11.12.2021-ci il tarixlərində ATU-nun Tədris Cərrahiyyə Klinikasında klinik təcrübə keçiblər.

A.Tinalinov travmatologiya və ortopediya, D.Serik isə fizioterapiya və reabilitasiya ixtisası üzrə öz bilik və bacarıqlarını artırırlar.

ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov qonaq reziden-



tləri qəbul edib. M.Orucov universitetlərimiz arasında əməkdaşlığın yeni başlanmasına baxmayaraq, artıq əməli tədbirlərin həyata keçirildiyini qeyd edib. Qazaxıstanlı rezidentlər onlar üçün yaradılan yüksək dərəcəli və qonaqpərvərlik üçün ATU rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda rezidentlərə təcrübə keçmələri haqqında müvafiq sertifikatlar təqdim olunub.

Rezidentura təhsili verən bazaların nümayəndələri bir arada

Azərbaycan Tibb Universitetində rezidentura təhsilinin aparıldığı kənar bazaların nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi həmin bazalarda təhsilin vəziyyəti, mövcud problemlərin təhlili və tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində atılacaq addımların müəyyənləşdirilməsi olub.

İyirmidən çox baza nümayəndələrinin iştirak etdiyi toplantıda ayrı-ayrı klinikaların məsul şəxsləri çıxış edərək rezidentlərlə aparılan iş barədə ətraflı məlumat veriblər. Görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər də səsləndirilib. ATU-nun Rezidentura şöbəsinin müdiri, professor Məlahət Sultanova görüş iştirakçılarının qaldırdığı problemlərin həlli ilə bağlı qısa müddətdə tədbirlərin görülməyini bildirib, bazalarla sıx əməkdaşlıq çərçivəsində layihələrin həyata keçiriləcəyini vurğulayıb.

Şəhid məzunlarımız

“Bəy otağı” şəhid muzeyinə çevrilmiş qəhrəman

Dostu: Cəmil həmişə Xocalıda qətlə yetirilmiş uşağın şəkli ilə danışır, deyirdi ki, sənin qisasını alacağam, balaca



Nişanlı idi. Mühəribədən öncə şadlıq evinə beh də verilmişdi. Noyabrın 28-i toyu olacaqdı. Ailə böyük həvəslə tibb xidməti giziri Cəmil Səlimovun toyuna hazırlaşdı. Artıq “bəy otağı” da bəzədilmiş, cehizin bir qismi gətirilmişdi. Amma səbirsizliklə gözlədiyi bu toy ona qismət olmadı. Vətən mühəribəsinə yola düşən Cəmilin sentyabrın 29-da qara xəbəri gəldi... Arzuları da, planları da həyatı kimi yarımçıq qaldı... Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralananları təxliyə edən zaman qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldi. Məzarı Bine qəsəbəsindəki Şəhidlər Xiyabanındadır.

...Şəhidlik xəbərindən sonra bir müddət onun üçün hazırlanmış otağın qapısı bağlı qaldı. Heç kim cürət edib o otağa daxil olmadı. Nişanlısı Xeyalə də 40 mərasiminə qədər Cəmilgildən çıxmadı. Başsağlığına gələnlərin qulluğunda durdu. Qara lentin qapıya sarındığını və bağlı olduğunu görürncə, göz yaşlarına hakim ola bilmədi, hönkür-hönkür ağladı. İndi həmin otaq Cəmilin muzeyinə çevrilib. Burada xidmət zamanı ona verilən orden-medallar, fəxri fərmanlar, şəxsi əşyaları, portret və foto-ları saxlanılır...

“Cəmil kimi bir insanın qarşıma çıxmasına çox sevinirdim”

Nişanlısı Xeyalə Ağamalıyeva:

- Biz 2019-cu il noyabrın 25-də tanış olmuşuq. Ötən il noyabrın 28-də toymuz olmalı idi. Mühəribə başladı. Cəmil sentyabrın 29-u şəhid oldu, ertəsi gün dəfn edildi.

Cəmil olduqca gözəl insan idi. Ətrafındakılara, onunla ünsiyyətdə olanlara həmişə diqqət göstərirdi. Hər şeyi anlayışla qarşılayar, ibadətlə məşğul olardı. Əhli-beyt aşığı idi, İmam Hüseyni çox sevdi. O məktəbdən bəhrələnməyin, lazım gələndə Vətən, torpaq, din uğrunda canından keçməyin, şəhid olmağın vacibliyindən söhbət açardı. Onu da deyirdi ki, şəhid olmaq hər adama nəsih olmur. O məqama, o zirvəyə Allahın sevdidiyi bəndələri çatdı, yüksələ bilərlər. Şəhid olduğunu yuxusunda görmüşdü. Anasına da özünün nə vaxtsa şəhid olacağını, onun buna hazır olmasını deyirmiş.

Cəmilə vətənpərvərlik ruhu çox yüksək idi. Belə bir insanın qarşıma çıxmasına çox sevinirdim. Ona çox inanır, çox güvənirdim. Pis günlərimizi, xoş günlərimizi bir yerdə keçirməli, çətin yollarımızı bir yerdə getməli idik. Amma o, bu yolda məni tək qoydu...

Xeyalə fikrini bitirər-bitirməz, gözləri yaşardı, duruxdu. Çöhrəsinə bir hüzn çökdü... Qısa fasilədən sonra sözlünə davam etdi:

- Heç vaxt yadımdan çıxmaz. Bilirdi ki, martın 18-i ad günüdür. Evə gəlməsini çox istəyirdim. Amma xidmətdə olduğu üçün ona icazə verəcəklərinə, gələcəyinə inanmırdım. O isə həmin gün icazə ala bilmirdi. Mənə gəlişini sürpriz etdi. Gözümə inanmadım. Çox sevindim. Gül çələngi, saat dəsti hədiyyə gətirmişdi.

...40 mərasiminə qədər tez-tez yuxularıma girirdi. Həmişə də deyirdi ki, sağam, gələcəyəm. Elə bilirdim ki, yuxularım gerçək olacaq. Bir qulağım səsdə idi ki, nə zamansa Cəmilin sağ olması xəbərini eşidəcəyəm. 40-dan sonra dostları Cəmilgilə gəldi. Mən də getmişdim. Şəxsi əşyalarını da gətirmişdilər. Hansı şəraitdə şəhid olduğunu danışdılar, ondan sonra sanki ümidim üzüldü. Qəbul etdim ki, Cəmil bu dünyada yoxdur, onunla bir daha görüşə bilməyəcəm...

Şəxsi əşyaları içərisində canamazı və həmişə boğazında gəzdirdiyi gümüş zənciri gözüme dəydi. Onları Cəmilin anasından istədim. Sağ olsun, qəlbimi qırmadı, mənə verdi. İndi Cəmilin gümüş zəncirini boğazımda gəzdirir, onun canamazının üstündə namazımı qılıram. İnanıram ki, buna görə ruhu şadır.

“Xocalı faciəsinin qisasını almaq üçün hərbcı oldu”

Atası Oqtay Səlimov:

- Cəmil dərrakəli, olduqca düşüncəli bir uşaq idi. Orta məktəbdə yaxşı oxuyar, təlim-tərbiyəsi, nizam-intizamı ilə tay-tuşlarından seçilirdi. Müəllimləri ondan həmişə razılıq edərdi. Hər şeylə maraqlanırdı. Mənim ata tərəfim Şuşa, ana tərəfim Xocalıdan idi. Onunla Şuşa barəsində, oradakı tarixi yerlər, Cıdır düzü, İsa bulağı, Xocalı faciəsi ilə bağlı söhbətlərimiz olurdu. Heç cür torpaqlarımızın işğalı ilə barışmırdı. Xocalı faciəsi ona çox pis təsir etmişdi. Onların arasında

tanıdqlarım və yaxınlarımdan da həlak olanlar var idi. Həmişə deyirdi ki, vaxt gələcək, biz onların qisasını alacağıq. Düşmənlərdən qisasımızı almaq üçün Cəmil məhz hərbcı olmağı seçdi.

12 il hərbi xidmətdə olub. 3 il Murovdağ silsiləsində, qalan müddət isə Ağdam, Ağdərə, Goranboy, Bərdə, Tərtər, Mingəçevir bölgələrində qüsursuz xidmət göstərmiş.

Vətən qarşısında xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və fəxri fərmanlarla təltif olunub.

“Bəy otağı” muzeyinə çevrilib

Anası Təranə Səlimova:

- Cəmilin yoxluğuna dözmək bir ana kimi mənə çox çətindir. Fəxr edirəm ki, şəhid Cəmilin anasıyam. O, mühəribə vaxtı çoxlu sayda yaralıya kömək etdi, onları od-alovun içərisindən çıxararaq həyatlarını xilas etdi. Amma özünü ölümdən qoruya bilmədi, şəhid oldu. Cəmil sonuncu dəfə 2020-ci il avqustun 14-də bir günlük, ad günündə



evə gəlmişdi. Ayın 15-də vidalaşmış gedəndə zərəfatla dedim ki, bir günlük gəlirdinsə, niyə gəlirdin? Yəni, məni o qədər çox istəyirsən ki, gəlib tez də gedirsən? Mənə baxdı, gülümsədi və üzündən öpərək dedi ki, anacan, sən mənim başımın tacısan, sənin üçün dünyanın lap o biri başına da gedərəm. Səni necə çox istədiyimi də özümdən və Allahımdan başqa kimsə bilməz.

Onunla telefonla axırıncı danışığımız sentyabrın 28-də olub. Vəziyyətini soruşdum. Dedi yaxşıyam, narahat olma, məni mühəribəyə aparmayıblar. Sonra bilməmişəm ki, aldadıb məni. Amma nişanlısı ilə danışanda deyib ki, göylər çağırır, toyu-

muza gedirəm. Nişanlısını çox sevirdi. Toyları olacaqdı. Hətta mən otağın birini onlar üçün bəzətmişdim. Cehizinin bir hissəsi də gəlmişdi. Çox təəssüf ki, oğlumun toyunu görə bilmədim. “Bəy otağı”nın qapısı bir müddət bağlı qaldı, ora heç kim girmədi. Cəmilin həyatı kimi mənim də onunla bağlı arzularım yarımçıq qaldı.

“Oğlumun özü kimi hərbcı olmasını istəyirdi”

Bacısı Cəmilə Nağıyeva:

- Cəmil mənim and yerim, ürəyim, nəfəsim olub. Dünyada qardaşın ölüm xəbərindən dəhşətli bir şey təsəvvür edə bilmirəm və bir bacı kimi mən də bu acı xəbəri eşitdim. Ürəyim paramparça oldu. Nakam köçdü qardaşım, arzusu ürəyində qaldı. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan bütün igidlərimiz kimi, o da arzu-istəklərini özü ilə cənnətə apardı. Toyuna hazırlaşırıdım, tabutu gəldi. Dərdlərə, yaralara dərman olan qardaşıma heç birimiz şəfa ola bilmədik. Ailə qurmaq istəyirdi, uşaqları çox sevirdi. Uşaqlarının oxuyub savadlı olmasını istəyirdi. Oğlum Yusifin isə özü kimi hərbcı olması könlündən keçirdi. Heyf Cəmildən... Həmişə onu düşünür, onu axtarıram, adına qoyulmuş küçə ilə gedəndə də, xatirəsinə inşa edilmiş bulaqdan su içəndə də... Hər yerdə...

“Qardaşımın ruhu ata yurdu Şuşada dolaşır”

Qardaşı Müslüm:

- Cəmil çox mehriban, qayğıkeş bir qardaş olub. Ailəmiz həmişə onunla qürur duyub, fəxr etmişik. O, uşaqlıqdan hər bə maraqlı göstərirdi. Hərblə bağlı verilişlərə baxır, hərbcı olacağını deyirdi. Arzusuna da çatdı. Amma bizim xəbərimiz yox idi ki, hərbcı olmaq arzusunun içərisində bir arzusu da var. O da canından çox sevdidi Vətən və torpaq uğrunda şəhid olmaq arzusu. O, ATU-nun Hərbi tibb fakültəsində 2008-2010-cu illərdə təhsil aldı, feldşer ixtisasına yiyələndi. Evə həftəsonu gəlirdi, onun üçün çox darıxırdım. Amma ona xoş idi. Çünki ürəyincə olan bir peşəni seçmişdi. Cəmil orta məktəbdə oxuyanda mənə dərslərimi hazırlamaqda kömək edir, həmişə arxam, dayağım olurdu. Mənə çətinlik və maneələri necə aşmağı, dəf etməyi öyrədirdi. Torpaqlarımızın azad olunmasını, o yerlərdə xidmət etməsini çox istəyirdi. Çox təəssüf ki, görmədi. Amma inanıram ki, onun ruhu sevinir, azad olunmuş Qarabağımızda, ata yurdu Şuşamızda dolaşır.



“Səhra şəraitində yaralıların daxili qanaxmalarını dayandırır”

Kursant yoldaşı Amil Məmmədov:

- Mən Cəmilin kursant yoldaşı olmuşam. İki il bir yerdə oxumuşuq. Üç dost olmuşuq – Cəmil Səlimov, Famil Həsənov və mən. Ancaq Cəmilə mənim xasiyyətim daha çox uyğun gəlirdi. Ailəvi bir-birimizin xeyir işində olmuşuq. Biz eyni yerdə xidmət etməsək də, həmişə bir-birimizlə əlaqə saxlamış, məzuniyyətdə görüşmüşük. Cəmil xalqımızın fəxr edəcəyi hərbi həkimlərimizdən idi. O, qorxmaz və vətənpərvər oğlan idi. Cəmil heç zaman Xocalı faciəsini, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, şaxtada donmuş insanları, körpəni unutmurdu. Həmin uşaq Cəmilin həmsöhbəti idi. Həmişə uşağın şəkli ilə danışar, deyirdi ki, mən sənə qisasını alacağam, balaca.

Xüsusi təyinatlıların həkimi idi, Ağucuş deyilən ərazidə yaralıları təxliyə edən zaman qəhrəmancasına şəhid olub. Mühəribə meydanında çoxsaylı yaralı hərbcilərimizin daxili orqanlarında, qarın boşluğundakı qanaxmaların qarşısını almışdı. Mütəxəssislər bunun səhra şəraitində edilməsinin nə dərəcədə çətin olduğunu yaxşı bilir. Bunu adətən əməliyyat otaqlarında, cərrahi masalar üzərində icra etmək mümkündür. Amma Cəmil torpağın üzərində, dizlərini yerə qoyaraq, bir çox yaralının həyatını xilas etmişdi. Fəxr edirik ki, mənim Cəmil kimi bir dostum, qardaşım olub.

Xidmət etdiyim ərazi onun şəhid olduğu yerlərə yaxındır. Amma bəzən mənə elə gəlir ki, o, şəhid olmayıb. Haradansa çıxıb, gülə-gülə mənə yaxınlaşacaq. Oralarda gedib oturur, Cəmili çağırır, nə qədər gözləyirəm, gəlmir... Dünən axşam da çağırıdım, gəlmədi. Yəqin cənnətdə gözləyir məni. İnşallah, orada görüşəcəyik.

Qabil ZİMİSTANOĞLU



İsraili mütəxəssislər həkim-cərrahlarımızı yeni üsulla tanış edib

Tədris Cərrahiyyə Klinikasında həkim-cərrahlar və rezidentlər üçün seminar keçirilib. Seminarı klinikanın direktor müavini, professor Davud Pənahov açıb.

O, tədbirdə iştirak edən İsrailin "Graftin international" və "3R Med Ltd" şirkətlərinin nümayəndələrini – Nitzan Hardufu, Marina Kuzini, Ben İshak Solomonu seminar iştirakçılarına təqdim edib. Qonaqların təmsil olunduqları şirkətlərin istehsal etdikləri məhsullar və cərrahi əməliyyatlar zamanı tətbiq edilən üsullar barədə iştirakçılara ətraflı məlumat verəcəklərini qeyd edib.

Nitzan Hardufu çıxışında bildirib ki, "Graftin international" tibb



sahəsinə aid xüsusi məhsulların istehsalı ilə məşğuldur. O, cərrahi əməliyyatlar zamanı tətbiq edilən məhsullardan və üsullar



dan söhbət açıb. Gec sağalan və o cümlədən şəkərli diabet zamanı əmələ gələn xroniki yaraların müalicəsində istifadə olunan

üsul - Actigraft barədə məlumat verib. Bildirib ki, bu üsulu gec sağalan xroniki yaralar, dərinin təzələnməsi, qeysəriyyə əmə-

liyyatları və s. yaralarda tətbiq etmək olar. Çox effektiv olduğunu, dəri zədələnmələri və çapıq zamanı heç bir izin qalmadığını qeyd edib. N.Hardufu Actigraftın tətbiqi zamanı mərhələlərin ardıcılığı barədə iştirakçıları məlumatlandırıb və belə bir üsulun Azərbaycanın həkim-cərrahları tərəfindən tətbiqinin uğuru və əhəmiyyətinə toxunub. Bir sıra xəstələrdə gec sağalan müxtəlif dərəcəli xroniki yaraların müalicəsində Actigraftın tətbiqi qonaq tərəfindən monitor vasitəsi ilə nümayiş etdirilib.

Yeni üsul iştirakçılar tərəfindən maraqla qarşılanıb. Seminar sual-cavab və işgüzar şəraitdə öz işini başa vurub.

Qeyd edək ki, seminarda ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, ATU TCK-nın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov da iştirak ediblər.

Azərbaycanda səhiyyə sistemi dövlətin daim diqqət mərkəzində olan sahələrdən biridir. Tibb xidmətləri bazarının təkmilləşdirilməsi üçün ən mühüm addımlardan biri dərman istehsalı üzrə müəssisələrin yaradılmasının stimullaşdırılması ola bilər. Bu haqda bizə müsahibəsində Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdiri müavini Nigar Ələkbərova bildirib. Onun fikrincə, ölkəmizdə dərman hazırlayan müəssisələrin yaradılması üçün hər cür şərait var:

elmi-tədqiqat mərkəzləri hələ də fəaliyyət göstərməkdədir.

- Əczaçılıq sənayesinin çox spesifik bir sahə olduğunu və burada dövlət nəzarətinin zəruriliyini nəzərə alsaq, belə müəssisənin hansı formada yaradılması daha məqsədəuyğun olardı?

- Əlbəttə, əczaçılıq sənayesində alıcıların həddən artıq çox olduğunu nəzərə alsaq, bu işdə dövlətin iştirakı vacibdir. Əgər biz ölkəmizə məşhur brendləri cəlb etmək istəyirikse, yenə də burada dövlətin dəstəyi lazım gələcək. Hətta belə bir müəssisə hansısa şirkətin orta qayı payı ilə yaradılsa, dövlət yenə də bu

və təcrübə proqramlarının keçirilməsi stimullaşdırılır. Bunlarla yanaşı, tibbi texnikadan effektiv istifadənin stimullaşdırılmasının əhəmiyyətini də qeyd etmək lazımdır. Məlum olduğu kimi, Azərbaycanda həm dövlət, həm də özəl klinikalar çoxlu bəhəli və müasir tibbi avadanlıqlar alırlar. Bu istiqamətdə də dövlət tərəfindən görülmüş tədbirlər diqqətləyiqdir.

- Məlumdur ki, ölkəmizdə müalicəvi bitki və mineralarla zəngin olan məkanlar var. Bu faktdan tibb xidmətləri bazarının təkmilləşdirilməsi üçün necə istifadə etmək olar?

Müalicəvi turizmin inkişafı ölkəmiz üçün faydalıdır

Nigar Ələkbərova tibb xidmətləri sahəsinə dair təkliflərini təqdim edir



- Azərbaycanda əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyəti üçün hər cür zəmin var. Əvvəla, dərman preparatlarının istehsalı üçün bitkilərimiz, mineral maddələrimiz, yeni təbii resurslarımız var. 2008-ci ildə biyan kökündən məhsullar istehsal edən zavodun tikintisi müsbət nümunə kimi göstərilə bilər. Digər tərəfdən, Azərbaycanda müasir əczaçılıq sənayesinin əsas tərkib hissəsi olan kimyanın müxtəlif sahələri üzrə təhsil və elmi-tədqiqat institutları şəbəkəsi mövcuddur. Kimya sənayesinin milli iqtisadiyyatın tərkib hissəsi olduğunu nəzərə alsaq, bu, mühüm faktorlardan biri kimi qiymətləndirilə bilər. Onu da qeyd edim ki, hələ sovet hakimiyyəti illərindən Azərbaycanda biologiya sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində güclü ənənələrimiz mövcuddur. Bu sahədə

layihədən ikiqat iqtisadi xeyir əldə etmiş olacağıq. Çünki dərman istehsalı zavodu yüksək gəlir gətirməyə başladığında, dövlət öz paylarını özəlləşdirməyə çıxara bilər. İkinci tərəfdən, bu müəssisə dövlət büdcəsinə də vergi ödəyəcək. Belə bir layihənin sosial faydasından danışdıqda isə, əhalinin məşğulluğuna veriləcək töhfəni qeyd etmək olar.

- Azərbaycanda səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması üçün hansı metodların tətbiqi tələb olunur?

- Bu məsələdə ilk növbədə həm daxili, həm də xarici özəl investisiyaları cəlb etməyə çalışmaq lazımdır. Dövlət tərəfindən belə addımların atılması zəruridir, çünki bu sahəyə investisiya axınını təmin etmək üçün cəlbəedici sərmayə mühiti yaratmağa ehtiyac var. Qeyd etmək istərdim ki, Azərbaycanda bu sahədə son illər çox mühüm addımlar atılmaqdadır.

İş orasındadır ki, səhiyyə dinamik inkişaf edən bir sahə olduğuna görə, tez-tez yeni avadanlıqlar, dərmanlar, diaqnostika və müalicə texnologiyaları ortaya çıxır. Bu sahədəki hər bir mütəxəssis daim yenilikləri izləməli, özünü inkişaf etdirməlidir. Bu məqsədlə dövlət tərəfindən daim müəyyən təlim

- Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafında turizmi prioritet istiqamətlərdən biri kimi seçib. Bu, 2016-cı ildə dövlət başçısı tərəfindən təsdiqlənmiş Strateji Yol Xəritəsində də öz əksini tapıb. Hazırda ölkəmizdə Naftalan müalicəvi sanatoriyası, Naxçıvanda duz mağarası, Şabrand müalicəvi suyun əsasında sanatoriyalar uğurla fəaliyyət göstərir.

Hesab edirəm ki, Strateji Yol Xəritəsindəki müvafiq kursa əsasən, müalicəvi turizmin inkişafı perspektiv istiqamətlərdəndir. Amma bu proseslərdə də ən azından ilkin mərhələdə dövlətin iştirakı mütləqdir. Bunun üçün həm tibb, həm də turizm mütəxəssislərinin, həmçinin icra orqanları və yerli özünüidare qurumlarının iştirakı ilə hədəf proqramları hazırlanmalıdır. Müalicəvi turizmin inkişafı həm də Azərbaycan hökumətinin yürütdüyü sosial-iqtisadi siyasətin əsas istiqaməti olan regionların inkişafına da ciddi töhfə verə bilər.

Yuxarıda qeyd olunanları ümumiləşdirərək əminliklə deyə bilərik ki, Azərbaycanda tibbi xidmətlər bazarında dövlət tərəfindən əlvərişli biznes mühitinin yaradılması bu bazarda güclü rəqəbat formalaşdıracaq. Bu da adicəkilən bazar seqmentində biznes strukturlarının effektiv fəaliyyətinə yol açacaq.

32 mutasiyalı "Omikron" daha təhlükəli ola bilər

Nilufər Məmmədova: Vaksınların bu ştamma qarşı effektiv hala gətiriləcəyi planlaşdırılır

Son vaxtlar COVID-in meydana çıxan yeni ştamları dünyanı bir daha təhdid etməkdədir. Belə ki, "Omikron" ştamı sürətlə yayılmaqdadır. Elə bu səbəbdən də artıq bir neçə ölkə karantin rejimlərini yenidən sərtləşdirib.



Rəsmi qurumlar adicəkilən ştamın hələlik ölkəmizdə aşkarlanmadığını bildirsələr də, bizdə də bu sahədə narahatlıqlar var. "Omikron"un ölkəmizdə yayılma ehtimalı və əgər bu, baş verərsə, qarşısının alınması istiqamətində görülməli tədbirlərə dair Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksiyonist Nilufər Məmmədova fikirlərini bildirib: "Omikron" bu günə kimi meydana çıxan variantlar arasında ən çox mutasiyaya uğrayandır. Xüsusən də spyk proteinində 32 mutasiyanın olması müəyyən edilib ki, bu da həmin variantı kifayət qədər təhlükəli vəziyyətə gətirib. Əslində bu variantdan qorxma səbəblərindən biri də bu mutasiyaların nələrə səbəb ola biləcəyini öncədən müəyyənləşdirmə bilməməyimizdir. Amma bunlar üzərində ciddi işlər gedir. Hətta vaksınların mutasiyaya qarşı effektivliyi ilə bağlı çox mühüm işlər aparılır. Lazım olarsa, vaksınların tərkibinin yenidən nəzərdən keçirilərək

bu ştamma qarşı effektiv hala gətiriləcəyi də planlaşdırılır".

Mütəxəssis əlavə edib ki, yeni virus variantı payız-qış aylarına təsadüf etdiyi üçün digər yuxarı tənəffüs yolu xəstəliklərinin də artması qaçılmazdır, xüsusən xəstəliyin ilkin günlərində: "Ona görə də yuxarı tənəffüs yollarına məxsus simptomları olan bir çox insanlar bunu koronavirusla deyil, başqa viral xəstəliklərlə, soyuqdəymələrlə əlaqələndirir və test verməkdən yayınırlar.

"Omikron"la mübarizədə ən optimal yol əvvəlki kimi qorunma qaydalarına ciddi riayət etmək, insanların çox olduğu yerlərdən və zərərli vasitələrdən uzaq durmaqdır. Misal üçün, maskalardan düzgün qaydada istifadə, sosial məsafənin gözlənilməsi, qapalı məkanların havasının tez-tez dəyişdirilməsi, insanların sıx toplaşdığı məkanlardan bacardıqca kənar olmaq və gigiyena qaydalarına yetərincə əməl etmək mütləqdir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı insanlara məsləhət görür ki, ehtiyac olmadıqca evdən çıxılmasın. Virusun gedişatının necə olacağı hələ bilinməyerkən yaxın həftələr ərzində xüsusilə diqqətli olmalıyıq".

İnfeksiyonist bir daha bildirdi ki, indiyədək peyvənd olunmayanlar varsa, mütləq vaksinasiyadan keçməlidir: "Əgər kiminsə üçüncü doza vaksininin zamanı çatıbsa, "buster doza"nı mütləq qəbul etməlidir ki, immun sistemi bu xəstəliyin ağır gedişinə qarşı qoruyuculuğunu bir daha artırmış olsun".

M.ƏLƏKBƏRİLİ

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KAFEDRALAR ÜZRƏ AŞAĞIDAKI YERLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR:

Kafedraların professorları:

- I Cərrahi xəstəliklər kafedrası - 2 yer
- Sitologiya, embriologiya və histologiya kafedrası - 1 yer
- Farmakologiya kafedrası - 1 yer
- Ümumi cərrahlik kafedrası - 1 yer
- Tibbi və bioloji fizika kafedrası - 1 yer
- Tibbi-biologiya və genetika kafedrası - 1 yer (0,25 vahid)
- Ağız və üz-çənə cərrahiyyəsi kafedrası - 1 yer (0,25 vahid)
- Urologiya kafedrası - 1 yer (0,5 vahid)

Kafedraların dosentləri:

- Əczaçılıq kimyası kafedrası - 1 yer
- Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası - 1 yer
- III Daxili xəstəliklər kafedrası - 1 yer
- I Daxili xəstəliklər kafedrası - 2 yer
- İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası - 2 yer
- Terapevtik stomatologiya kafedrası - 1 yer
- Terapevtik stomatologiya kafedrası - 2 yer (0,5 vahid)
- Fizioterapiya və tibbi reabilitasiya kafedrası - 1 yer
- Uşaq-yeniymələrin sağlamlığı və əmək sağlamlığı kafedrası - 1 yer
- Sitologiya, embriologiya və histologiya kafedrası - 1 yer
- Tibbi və bioloji fizika kafedrası - 2 yer
- Tibbi və bioloji fizika kafedrası - 1 yer (0,5 vahid)

- I Cərrahi xəstəliklər kafedrası - 1 yer
- III Cərrahi xəstəliklər kafedrası - 1 yer
- III Cərrahi xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- Normal fiziologiya kafedrası - 1 yer
- Məhkəmə təbabəti kafedrası - 1 yer
- Nevrologiya kafedrası - 1 yer (0,5 vahid)
- Klinik farmakologiya kafedrası - 1 yer
- Urologiya kafedrası - 1 yer (0,5 vahid)
- Farmakologiya kafedrası - 2 yer
- I Mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)
- Oftalmologiya kafedrası - 1 yer (0,5 vahid)
- Ailə təbabəti kafedrası - 1 yer
- Uşaq stomatologiyası kafedrası - 1 yer

Kafedraların assistentləri:

- Urologiya kafedrası - 1 yer
- Urologiya kafedrası - 1 yer (0,5 vahid)
- Nevrologiya kafedrası - 3 yer (0,5 vahid)
- II Uşaq xəstəlikləri kafedrası - 2 yer (0,25 vahid)
- I Uşaq xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)
- Ortopedik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)
- III Cərrahi xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- II Mamalıq və ginekologiya kafedrası - 2 yer (0,5 vahid)
- II Mamalıq və ginekologiya kafedrası - 1 yer
- I Mamalıq və ginekologiya kafedrası - 2 yer (0,5 vahid)
- Əczaçılıq kimyası kafedrası - 1 yer
- Ağciyər xəstəlikləri kafedrası - 1 yer
- Normal fiziologiya kafedrası - 1 yer
- Farmakologiya kafedrası - 1 yer
- Patoloji anatomiya kafedrası - 1 yer
- Yoxuxucu xəstəliklər kafedrası - 1 yer (0,75 vahid)
- Yoxuxucu xəstəliklər kafedrası - 1 yer
- II Daxili xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)
- Terapevtik stomatologiya kafedrası - 1 yer (0,75 vahid)
- Qulaq, burun, boğaz xəstəlikləri kafedrası - 1 yer
- Onkologiya kafedrası - 1 yer (0,5 vahid)
- Ümumi cərrahlik kafedrası - 1 yer

Kafedraların baş müəllimləri:

- İnsan anatomiyası və tibbi terminologiya kafedrası - 1 yer
- Uşaq-yeniymələrin sağlamlığı və əmək sağlamlığı kafedrası - 1 yer
- Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası - 1 yer
- Patoloji fiziologiya kafedrası - 1 yer (0,5 vahid)
- Patoloji fiziologiya kafedrası - 1 yer
- Azərbaycan dili kafedrası - 1 yer (0,5 vahid)
- Farmakologiya kafedrası - 1 yer (0,5 vahid)
- Patoloji anatomiya kafedrası - 1 yer
- Bioloji kimya kafedrası - 2 yer
- Sitologiya, embriologiya və histologiya kafedrası - 1 yer

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan qəzetdə dərc olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
AZ 1007, Bakı şəhəri, Ənvər Qasımzadə küçəsi, 14
Telefon: 597-10-08

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə

Kafedralar üzrə vakant yerləri tutmaq üçün müsabiqədə iştirak edənlər Elmi katibliyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Rektorun adına ərizə.
2. Kadrlar uçotunun şəxsi vərəqəsi (yeni formatda).
3. Kafedradan verilmiş xasiyyətnamə. Xasiyyətnaməni kafedranın müdiri və həmkarlar təşkilatının sədri imzalamalıdır. Xasiyyətnamənin müsbət və ya mənfəi olması, o cümlədən bu şəxsin yeni müddətə kafedrada çalışıb və ya çalışmaması əsaslandırılmalıdır. Kafedra müdiri vəzifəsinə iddiaçılara xasiyyətnaməni fakültənin dekanı və həmkarlar təşkilatının sədri imzalamalıdır.
4. Tərcümeyi-hal. Burada şəkil, ad, soyad, bitirdiyi məktəblər, elmi ad və dərəcələr, bildiyi dillər, bildiyi kompüter proqramları, çap olunmuş işlərin sayı, işlədiyi yerlər, hazırkı vəzifədə neçə il çalışması, niyə bu vəzifəyə yenidən seçilmək istəməsi, olduğu ixtisasartırma kursları, ailə vəziyyəti barədə ətraflı məlumat, yaşadığı ünvan, elektron poçt ünvanı və telefonu göstərilməlidir.
5. ATU-nun klinikalarında çalışanlar üçün son beş ilin həkimlik fəaliyyəti barədə klinikadan verilmiş arayış. Arayış klinikanın direktoru və həmkarlar təşkilatının sədri tərəfindən imzalanmalıdır.
6. Son beş il ərzində çap olunan elmi işlərin siyahısı. Siyahı müəllif və kafedra müdiri tərəfindən imzalanmalıdır.
7. Açıq mühazirənin və ya açıq təcrübə dərsləri videoçəkilişinin diskisi.
8. Şəxsiyyət vəsiqəsinin surəti.
9. Müvafiq elmi dərəcə diplomu və elmi ad attestatının surəti.

Qeyd: ATU-nun əməkdaşı olmayan mütəxəssislər siyahıdakı 3-cü, 5-ci və 7-ci bənddəki sənədlərin əvəzinə, sonuncu iş yerindən verilən xasiyyətnamə, işlədiyi klinikadan həkimlik fəaliyyəti barədə arayış və əmək kitabçasından çıxarışı təqdim etməlidir.

Etibarsız sayılır

İctimai səhiyyə fakültəsinin III kurs, 319A1c qrup tələbəsi Cəbizadə Sənan Niyazi oğlunun tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Stomatologiya fakültəsinin I kurs, 421İ1b qrup tələbəsi Şadi Mahtabi Həbib qızının tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika fakültəsinin V kurs, 117A26 qrup tələbəsi Yumuşak Salimin tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Stomatologiya fakültəsinin V kurs, 717A9 qrup tələbəsi Mehmet Dəmirham Hətəm oğlunun tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Stomatologiya fakültəsinin III kurs, 419İ1a qrup tələbəsi Haya Salem Hashem Mehdharın tələbə bileti itdiyi üçün etibarsız sayılır.

İctimai səhiyyə fakültəsinin I kurs, 321T2a qrup tələbəsi Əliyeva Mehlin Heydər qızının tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika fakültəsinin IV kurs, 118A9a qrup tələbəsi Hüseynəliyeva Fidan Rasim qızının tələbə bileti itdiyi üçün etibarsız sayılır.

II müalicə-profilaktika fakültəsinin III kurs, 219A11a qrup tələbəsi Cavadlı Şəbnəm Cavad qızının tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Stomatologiya fakültəsinin I kurs, 421A2a qrup tələbəsi Səmədli Aişə Şahin qızının tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika fakültəsinin I kurs, 121R1a qrup tələbəsi Əzizov Əzizəli Ruslan oğlunun tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika fakültəsinin VI kurs, 180A qrup tələbəsi Al Khlif Ahmadın müvəffəqiyyət kitabçası itdiyi üçün etibarsız sayılır.

Stomatologiya fakültəsinin V kurs, 717A11 qrup tələbəsi Tekin Üveys Şerif oğlunun tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Tibb Universiteti tərəfindən 2008-ci ildə Hacıyev Hacı Mayıs oğluna əczaçılıq ixtisası üzrə verilmiş diplom itdiyi üçün etibarsız sayılır.

Ailə təbabəti kafedrasının dosenti dünyasını dəyişib

Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasına böyük itki üz verib. Belə ki, kafedranın dosenti Sona Şahbazbəyova koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.

Sona Kamil qızı Şahbazbəyova 1948-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1965-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olub, 1971-ci ildə oranı başa vurub. Həmin ildən etibarən 6 saylı Şəhər Klinik Xəstəxanasında həkim vəzifəsində işləyib.

1974-cü ildə Moskva şəhərində Elmi Tədqiqat Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olub və 1980-ci ildə tibb elmləri namizədi elmi dərəcəsinə alıb. O, 1979-cu ildən 1983-cü ilə kimi Elmi Tədqiqat Ana və Uşaq Mühafizəsi İnstitutunda funksional diaqnostika laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb. 1983-cü ildən 2016-cı ilə qədər Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasında 10 il kafedranın assistenti, sonra isə kafedranın dosenti vəzifəsində fəaliyyət göstərib.



S.Şahbazbəyova 2016-cı ildən universitetin Ailə təbabəti kafedrasında dosent vəzifəsində çalışmaqda davam edərək çoxlu sayda elmi məqaləyə imza atıb.

İntizamlı və işgüzar əməkdaş, qayğıkeş və fədakar ana, sevimli nənə ömrü yaşamış Sona xanım doğmalarının, eləcə də tələbə və həmkarlarının qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!

Ailə təbabəti kafedrasının əməkdaşları

Əməkdaşımız sərbəst güləş üzrə yarışda ikinci yeri tutub

Tofiq Bəhramov adına Respublika stadionunun idman zalında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilib. Sərbəst güləş üzrə yarışda 10 çəki dərəcəsinə 75 idmançı mübarizə aparıb.

Paytaxt çempionatında “Zenit” İdman Cəmiyyətinin yetirmələri uğurla çıxış ediblər. Cəmiyyətin sərbəst güləşçiləri İzzət Cəfərov (57 kq), Zəfər Əliyev (97) birinci yeri tutublar. Ramin Heybətov (65 kq) və Mahir Əliyev (125 kq) ikinci, Sənan Hübətovla (57) Anar Babayev (92 kq) isə üçüncü olublar. İdmançılar yarışa məşqçi-müəllimlər Fəxrəddin Nuriyev, Amil Abdullayev və Akif Qurbanovun rəhbərliyi altında hazırlaşıblar. Qeyd edək ki, Bakı



şəhər çempionatında “Zenit” İdman Cəmiyyəti ümumkomanda hesabında birinci yərə layiq görülüb.

Çempionatda 125 kq çəki dərəcəsinə ikinci yeri tutaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomu ilə təltif olunan Mahir Əliyev həm də ATU-nun Tədris Cərrahiyyə Klinikasının əməkdaşıdır. O, “Təbib” idman klubunun təşkilatçılığı ilə keçirilən idman tədbirlərində də həmişə xüsusi fəallığı ilə seçilib.

Allah rəhmət eləsin!

Farmakologiya, İctimai fənlər, Əczaçılığın texnologiyası və təşkili kafedralarının əməkdaşları Əczaçılıq fakültəsinin dekanı, dosent Kəmaləddin Yaqubova anası

Gülzar xanımın

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

ETM-in kollektivi iş yoldaşları Nərgiz xanım Süleymanovaya qardaşı oğlu

Abdulla Süleymanovun

vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

ATU-nun Tədris Terapevtik Klinikasının kollektivi Əczaçılıq fakültəsinin dekanı Kamandar Yaqubova və Tədris Terapevtik Klinikanın həkim-radioloqu Kamran Yaqubova anaları

Gülzar xanımın

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Tibbi və bioloji fizika kafedrasının əməkdaşları kafedranın baş müəllimi Vəli Hacıyevə həyat yoldaşı

Narinc xanımın

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Baş redaktor
MƏĞRUR ƏLİYEV

Müəlliflərlə redaksiyanın münəvqeyi
üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılır

Qəzet “Təbib” qəzetinin kompüter mərkəzində yığılır, səhifələnir, “Bəxtiyar-4” İKF-də çap olunur və universitet daxilində yayılır

ÜNVANIMIZ:
Mərdanov qardaşları - 98c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com

Lisenzia H - 022633
İndeks -0269
Sayı 2250